



"Ağstafanın füsunkar təbiəti, gözəl insanları vardır".  
Heydər Əliyev

Heydər Əliyev - xalq birliyi əbədidir!

# AĞSTAF A

Qəzet 1991-ci ildən çıxır İctimai-siyasi qəzet № 13-14 (1514) 02-12 oktyabr 2022-ci il Qiyməti 50 qəpik

Ağstafa Rayon İcra Hakimiyyətinin orqanı



## Azərbaycan Prezidentinin Moldovanın Baş naziri ilə təkbətək görüşü olub

Azərbaycan Prezidentinin Moldovanın Baş naziri ilə təkbətək görüşü olub

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəsmi səfərə gələn Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşü olub.

Prezident İlham Əliyev Moldovanın Baş naziri Nataliya Qavrilitsanı qarşıladı.

Sonra birgə foto çəkirdildi. **Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:**

- Xoş gəlmisiniz, xanım Baş nazir. Sizi görməyimə çox şadam. Azərbaycanca səfərə gəldiyinizə görə təşəkkür edirəm. Əminəm ki, səfər çox uğurlu olacaq və biz əməkdaşlığımızı gücləndirəcəyik. Bilirsiniz ki, Azərbaycan ilə Moldova dost və tərəfdaşlardır. Əminəm ki, gələn illər ərzində əməkdaşlığımızı intensivləşdirilməsi yolları üzərində çalışacağıq, çünki belə yaxşı siyasi münasibətlərlə yanaşı, biz birmənalı olaraq, digər sektorlarda imkanları da araşdırmalıyıq. İnanıram ki, səfəriniz zamanı bu məsələlər ciddi şəkildə nəzərdən keçiriləcək və biz ticari əməkdaşlıq, iqtisadi işbirliyində

daha çox canlanmanı görcəyək. Əminəm ki, ikitərəfli ticarət səviyyəsini artırmaq üçün böyük potensial var.

Əlbəttə ki, hazırda qlobal gündəlikdə duran mühüm məsələlərdən biri enerji təhlükəsizliyi. Biz nümayəndələrimiz vasitəsilə artıq bu məsələlər üzərində iş aparmışıq. Sözsüz ki, cari vəziyyəti və həmin sahələrdə əməkdaşlığın başlanması üçün hansı işlərin görülməli olduğunu böyük imkanlar olacaqdır. Təbii ki, çox güclü siyasi münasibətləri nəzərə alsaq, onlar olmalıdır. Bir neçə gün əvvəl, xanım Prezidentlə Praqada görüşmək imkanı oldu. Bilirsiniz ki, bizim əvvəllər də görüşlərimiz, o cümlədən telefon danışqlarımız olub. Bir sözlə, yaxşı işgüzar münasibətlər qurulub. Əminəm ki, siz də tərəfdaşlığımızı irəliyə doğru aparmaq məqsədilə azərbaycanlı həmkarınızla yaxşı işgüzar münasibətlər quracaqsınız. Bir daha Azərbaycana xoş gəlmisiniz.

**Moldovanın Baş naziri Nataliya Qavrilitsa dedi:**

Cənab Prezident, Zati-əliləri, Sizin

lə görüşmək və yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün bu fürsətə görə olduqca minnətdaram. Həqiqətən, son ilayım ərzində çoxsaylı səfərlər vasitəsilə əlaqələrimizdə xüsusi canlanmanın şahidi olmuşuq. Fürsətdən istifadə edərək, mən Prezident Sandunun Moldovaya səfər dəvətini bir daha Sizə çatdırıram. Biz, sözlün əsl mənasında, müxtəlif səviyyələrdə çoxsaylı səfərlər etmişik. Şadam ki, həmin rəsmi səfərlər əsnasında biz ikitərəfli münasibətlərimizin 30 ilini qeyd etmişik. Həmçinin hesab edirik ki, siyasi, iqtisadi və humanitar əlaqələr çox sıx olmuşdur və təkmilləşmişdir. Lakin onların potensialı daha böyükdür. Buna görə mən nəinki Baş nazir və müvafiq nazirlərlə, eləcə də işgüzar dairələrlə görüşməyi səmimiyyətlə arzulayıram. Son on ildə ilk dəfədir ki, Moldova-Azərbaycan iqtisadi komissiyasının iclası keçiriləcək.

Əminəm ki, enerji, iqtisadi, ticari və sosial sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün bizim çox məhsuldar müzakirələrimiz olacaq.

## Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib.

Müsahibə təqdim edilir. **Prezident İlham Əliyev:** Buyurun, eşidirəm sizi.

- **Cənab Prezident, ilk növbədə, bizi vaxt ayırdığınıza görə minnətdarlığımızı ifadə edirik. Bu gün kifayət qədər sıx qrafikiniz var idi. İlk görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə oldu. Sülhə doğru da bir addımın atılması üçün son görüş də onun vasitəçiliyi ilə keçirildi. Daha da yaxınlaşa bilirikmi və bu prosedə Avropa İttifaqının, şəxsən Şarl Mişelin rolunu necə qiymətləndirirsiniz?**

- Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq və Şarl Mişelin də bu sahədəki fəaliyyətini mən yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə biz sülhə daha da yaxınlaşırıq. Bu dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önemi olacaq.

Hələ ki, təmaslar davam edir. Biz danışdıq ki, şam yeməyindən sonra yenə də bir araya gələk. Hər halda, sülh prosesinə artıq təkan verildi. Bildiyiniz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bizim fikrimizcə, bunun ardı kəsilməməlidir. Tezliklə nazirlər ikinci dəfə görüşməlidirlər və biz təklif etdik ki, ondan sonra hər iki ölkənin işçi qrupları da bir araya gəlsinlər, belkə də bir görüş kimi yox, bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə

məşğul olsunlar. Yeni, bizim niyyətimiz bundan ibarətdir. Hesab edirəm Praqada görüşləri - ham bu gün səhər Şarl Mişelə bir saat yarıq görüş keçirdik, bir çox məsələləri müzakirə etdik və indiki görüş, axşam keçiriləcək görüş də bir məqsədi güdür ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanın.

- **Cənab Prezident, Azərbaycanın bu tədbirə dəvət olunması ölkəmizin Avropa üçün artan əhəmiyyətini bir daha vurğuladı. Bəs, Azərbaycan-Avropa İttifaqı münasibətləri yaxın gələcəkdə hansı istiqamətlərdə inkişaf edə bilər?**

- Bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır, əlbəttə ki, ilk növbədə, enerji sahəsində. Buna misal olaraq bu ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumunu qeyd edə bilərik. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Bizim tərəfimizdən həyata keçirilmiş layihələrin əhəmiyyəti bu gün özünü daha da büruzə verir.

Digər istiqamətlər, əlbəttə ki, siyasi dialoq. Avropa İttifaqı bizim üçün çox önəmli tərəfdaşdır və yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsiplə xarakter daşımır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturunu Avropa üçün də çox önəmli. Həm Şərqi-Qərbi, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərini nəzərdə tuturam. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü

göstərir. Yeni, bir çox sahələr üzrə - əlbəttə ki, təhsil, humanitar sahə çox önəmlidir. Mən deyə bilərəm ki, son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb. Mən bunu çox yüksək qiymətləndirirəm.

O ki qaldı, Azərbaycanın bu tədbirə Avropa tərəfindən dəvət edilməsinə, bunu, əlbəttə, biz yüksək qiymətləndiririk. Bu, yeni platformadır, müzakirələr təzə başlayıb. Hələ ki, bu təşəbbüsün gələcəyi ilə bağlı daqiq bir şey demək mümkün deyil. Amma hər halda, Azərbaycanın həm Avropa İttifaqı tərəfindən, həm də tədbirin ev sahibi - Çexiya tərəfindən bu Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri vardır.

-**Cənab Prezident, icazənizlə, iki məsələyə görə Sizə bir daha təşəkkürümüzü bildirik. Qeyd etdiniz ki, bundan sonra da Sizin görüşünüz nəzərdə tutulur. Birincisi, sıx qrafikinizdə bizə vaxt ayırdığınıza görə. İkincisi isə bu gün liderlərin birgə fotosu çox geniş yayıldı, sosial şəbəkələrdə çox geniş müzakirə olundu və qeyd edildi ki, bizim mövqeyimiz mərkəzdə və öndədir. Əslində, Azərbaycanın bu mövqeyinə görə də bir daha təşəkkür edirik.**

**Prezident İlham Əliyev:** Mən də təşəkkür edirəm. Çox sağ olun.

Dövlətimizin başçısı jurnalistləri maraqlandıran çoxlu sayda suallara cavab verib

## Prezident İlham Əliyev Bişekdə "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib



Qırğız Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişekdə "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.

Prezident İlham Əliyev abidənin önünə əkilmiş qaydu.

Dövlətimizin başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət etdi və üzərinə gül dəstəsi qoydu.

Məlumat verildi ki, "Ata-Beyit" Milli

Tarixi-Memorial Kompleksi 2000-ci il iyulun 8-də Qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılması məqsədilə tikilib. Memorial görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə "Ata-Beyit" - "Ataların məzarlığı" adlandırılıb.

Qırğız memarlığının elementləri nəzərə alınmaqla müasir standartlara uyğun inşa edilmiş kompleks üç hissədən - memorial günbəzdən, qəbirüstü plitələrdən

dan və memorial divardan ibarətdir. Ümumi sahəsi iki hektar olan kompleksdə 1920-1930-cu illərdə Qırğızistanın siyasi həyatını əks etdirən sənədlər və fotosəkillər, digər tarixi materiallar toplanıb. Kompleksin mərkəzində məzarlıq yerləşir, həmçinin burada muzey fəaliyyət göstərir.

Kompleksdə Qırğız xalqının mübarizəsinin rəmzi olan "Urkun" abidəsi də var.

## Sankt-Peterburqda MDB Dövlət Başçıların qeyri-rəsmi görüşü keçirilib



Sankt-Peterburqda MDB Dövlət Başçıların qeyri-rəsmi görüşü keçirilib. Oktyabrın 7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Dövlət Başçıların qeyri-rəsmi

görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

## "Anım Günü" qeyd olundu



Qarabağ torpaqlarının 30 il işğal altında olması elə bir azərbaycanlı olmağı ki, onu narahat etməsin. Bu illər ərzində erməni işğalçıların həmin torpaqlarda törətdikləri vəhşilikləri görəndə adam dəhşətə gəlir, özündən asılı olmayaraq erməni vandallarına nifrət edirlər. Bu vəhşiliklər bütün dünyaya dövlətlərinə çatdırıldı. Vətən müharibəsində bizim haqlı olduğumuz hamı tərəfindən müdafiə olundu.

Bəli, bu illər ərzində torpaqlarımızın işğaldan azad olunmasını hamı səbirsizliklə gözləyirdi. Həmin günün başlanğıcı sentyabr ayının 27-də oldu. Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının göstərişi əsasında sentyabr ayının 27-də Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. Qəhrəmancasına döyüşən əsgərlərimiz döyüş meydanında nəyə qadir olduqlarını bütün dünya ictimaiyyətinə nümayiş etdirdi, erməni ordusunu məhv etdi. 44 gün davam edən



müharibədə igid əsgərlərimizin döyüş meydanında göstərdiyi əsl qəhrəmanlıq qələbə ilə başa çatdı. Qarabağ torpağı işğaldan azad oldu. Hamıya yaxşı məlumdur ki, heç bir müharibə qəzəb ötürməmişdir. Qarabağ müharibəsində şəhidlərimiz də oldu, qazılarımız da. Bu gün hamı gərgin gedən döyüşlərdə şəhid olan əsgərlərimizlə fəxr edir, onları anır, şəhidlərimizin ruhuna dualar oxunur.



Möhtərəm prezidentimiz İlham Əliyevin göstərişi ilə qələbə ilə başa çatan Vətən müharibəsinin başladığı gün-yeni sentyabr ayının 27-si "Anım Günü" kimi qeyd olunmağa başlandı. Həmin

gün doğma Ağstafamızda da böyük izdiham yaşandı. Bu münasibətlə keçirilən tədbir şəhərimizdə Heydər Əliyev prospektində Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan "Şəhid Məmarlıq Kompleksi"nin önündən başlandı. Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri abidəni ziyarət etdi

ve Aypara abidəsi üstünə gül dəstələri düzdülər. Tədbir Şəhidlər xiyabanında davam etdirildi. Ümumrayon tədbirində Rayon İcra Hakimiyyətinin Başçısı Seymur Orucov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, məsul şəxslər, qazilər, müharibə iştirakçıları, rayon ərazisində yerləşən hərbi hissələri təmsil edən əsgər və zabıtlar, ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbirdə şəhidlərin xatirəsinə ucaldılmış Abidə kompleksi önünə əklil qoyuldu, ölkəmizin azadlığı və suverenliyi uğrunda canını fəda etmiş mərd vətən oğullarının məzarları ziyarət olundu, gül dəstələri düzülür. Saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir deqilek sükutla yad edildi.



sini rayon rəhbərliyindən xahiş etdi.

Kənd sakinləri Rafik Musayev, İlahə Novruzova kənddəki elektrik təsərrüfatının yenidən qurulmasını, bir ədəd subartezian quyusunun qazılmasını təklif etdilər. Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyatla alınaraq nəzərə götürüldü, hər bir təklif və müraciətlə bağlı ətraflı



məkdən ibarətdir. Səyyar qəbulda iştirak edən kənd sakini Aqşın Quliyev çıxış edərək rayon rəhbərliyinin vətəndaşlarla yaşayış məntəqələrində belə səyyar qəbulun keçirilməsini yüksək qiymətləndirdi və bütün bunları ölkə rəhbərliyinin vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirdi.

A.Quliyev öz çıxışında kənddə narahatlıq doğuran elə bir çətin problemin olmadığını bildirdi və sonda Hə-

sənsu çayının üzərindəki körpünün təmir olunmasında onlara köməklik göstərilməmişdir. Səyyar qəbulda iştirak edən kənd sakini Aqşın Quliyev çıxış edərək rayon rəhbərliyinin vətəndaşlarla yaşayış məntəqələrində belə səyyar qəbulun keçirilməsini yüksək qiymətləndirdi və bütün bunları ölkə rəhbərliyinin vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirdi.

A.Quliyev öz çıxışında kənddə narahatlıq doğuran elə bir çətin problemin olmadığını bildirdi və sonda Hə-

## Prokurorluq işçiləri peşə bayramlarını qeyd etdilər



Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün-oktyabr ayının 1-i "Prokurorluq işçilərinin peşə bayramı günü" kimi qeyd olunur. Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi proku-

rorluq orqanlarına yüksək dövlət qayğısının ifadəsi olmaqla yanaşı, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən böyük dəyərini təzahürdür.

Azərbaycan prokurorluq orqanlarının əsasının 1918-ci il oktyabrın 1-də qoyulmasına baxmayaraq, onun dövlət orqanı kimi formalaşması və inki-

şəklənməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır. Bu dövrdən başlayaraq ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq, prokurorluq orqanlarında köklü islahatlar başlanmışdır. "Respublikamızda prokurorluq müstəqil

və müasir beynəlxalq tələblərə uyğun sivil təşkilat kimi formalaşmışdır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə

bəb olmuşdur. Bu il ölkəmizdə Prokurorluq orqanlarının yaradılmasının 104-cü ildönümü qeyd olundu. Həmin gün-oktyabr ayının 1-də Ağstafa rayon prokurorluğunun işçiləri də öz peşə bayramlarını təntənəli şəkildə qeyd etdilər.

Peşə bayramı günündə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon prokuroru Anar Cəfərov, rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, DTX-nin rayon Şöbəsinin rəisi Mirzə Kərimov, rayon Prokurorluğunun əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları



şəkilində Peşə bayramı günündə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon prokuroru Anar Cəfərov, rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, DTX-nin rayon Şöbəsinin rəisi Mirzə Kərimov, rayon Prokurorluğunun əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları



şəkilində Peşə bayramı günündə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon prokuroru Anar Cəfərov, rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, DTX-nin rayon Şöbəsinin rəisi Mirzə Kərimov, rayon Prokurorluğunun əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları

şəkilində Peşə bayramı günündə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon prokuroru Anar Cəfərov, rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, DTX-nin rayon Şöbəsinin rəisi Mirzə Kərimov, rayon Prokurorluğunun əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları

şəkilində Peşə bayramı günündə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon prokuroru Anar Cəfərov, rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, DTX-nin rayon Şöbəsinin rəisi Mirzə Kərimov, rayon Prokurorluğunun əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları

şəkilində Peşə bayramı günündə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon prokuroru Anar Cəfərov, rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, DTX-nin rayon Şöbəsinin rəisi Mirzə Kərimov, rayon Prokurorluğunun əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları

şəkilində Peşə bayramı günündə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon prokuroru Anar Cəfərov, rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, DTX-nin rayon Şöbəsinin rəisi Mirzə Kərimov, rayon Prokurorluğunun əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları

şəkilində Peşə bayramı günündə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon prokuroru Anar Cəfərov, rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, DTX-nin rayon Şöbəsinin rəisi Mirzə Kərimov, rayon Prokurorluğunun əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları

## Tatlı kəndində səyyar qəbul keçirildi



Rayon İcra Hakimiyyətinin Başçısı Seymur Orucov vətəndaşlarla növbəti səyyar görüşü Tatlı kəndində keçirdi. Tatlı kənd tam orta məktəbin iclas zalında keçirilən səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RIH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, eləcə də kənd sakinləri iştirak

etdilər. RIH başçısı ölkə rəhbərliyinin göstərişinə uyğun olaraq yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətindən danışıaraq qeyd etdi ki, məqsəd sakinləri narahat etməsə, onların ətrafı öyrənmək, onların müraciət və təklifləri əsasında qanunamüvafiq qaydada daha uyğun həlli yollarını müəyyən et-



məkdən ibarətdir. Səyyar qəbulda iştirak edən kənd sakini Aqşın Quliyev çıxış edərək rayon rəhbərliyinin vətəndaşlarla yaşayış məntəqələrində belə səyyar qəbulun keçirilməsini yüksək qiymətləndirdi və bütün bunları ölkə rəhbərliyinin vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirdi.



A.Quliyev öz çıxışında kənddə narahatlıq doğuran elə bir çətin problemin olmadığını bildirdi və sonda Hə-



Reşadətli Azərbaycan ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi. İgid oğullarımızın canı və qanı bahasına yeddi rayon, Şuşa şəhəri, Suqovuşan və Taliş qəsəbələri, keçmiş Hadrut rayonu, keçmiş Martuni rayonu işğalçıların mürdar tapdığından bərdəlik azadlığa qovuşdu. Bütün dünya gördü ki, Azərbaycan qələbəyə qadir ölkədir. Xalqımız bütün qüvvə-

sile öz iradəsinə göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər tariximiz yazıldı. Qələbədə dərhal sonra azad edilmiş torpaqlarda böyük miqyaslı quruculuq və yenidənqurma işlərinə başlandı. Yeni layihələr meydana gətirildi. Lakin məğlubiyyətlə heç cür barışmayan düşmənlər xətrətilərə əl atır, səhərlər təxribatçıdır və ordumuzun yerləşdiyi mövqelə-



Reşadətli Azərbaycan ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi. İgid oğullarımızın canı və qanı bahasına yeddi rayon, Şuşa şəhəri, Suqovuşan və Taliş qəsəbələri, keçmiş Hadrut rayonu, keçmiş Martuni rayonu işğalçıların mürdar tapdığından bərdəlik azadlığa qovuşdu. Bütün dünya gördü ki, Azərbaycan qələbəyə qadir ölkədir. Xalqımız bütün qüvvə-

Reşadətli Azərbaycan ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi. İgid oğullarımızın canı və qanı bahasına yeddi rayon, Şuşa şəhəri, Suqovuşan və Taliş qəsəbələri, keçmiş Hadrut rayonu, keçmiş Martuni rayonu işğalçıların mürdar tapdığından bərdəlik azadlığa qovuşdu. Bütün dünya gördü ki, Azərbaycan qələbəyə qadir ölkədir. Xalqımız bütün qüvvə-

## Vətən sağ olsun

rə atəş açırlar. Dəfələrlə dövlət başçısı İlham Əliyevin etdiyi xəbərdarlıq qulaqardına vurulan düşmənlər daha şiddətli cəza vermək lazım idi. Bu da baş baş verdi. Növbəti dəfə Kəlbəcər istiqamətində tərribat əl atan düşmənlər layiqli cavab verdilər...

Bununla belə Azərbaycan ordusu da tələfət verdi. Neçə-neçə oğullarımız şəhid oldu. Onlardan biri də Omarov Eşqin Nəsim oğludur. O, rayonumuzun Aşağı Kəsəmən kəndində doğulub boya-başa çatıb. Orta məktəbi də burada qurtarıb. Həqiqi hərbi xidmətə gedənə kimi təsərrüfat işlərində atasına kömək edib. İşgüzarlığı və zirekliyi ilə ailənin rəhbərini qazanıb. Atasına Nəsim kişi, anasına Yeter xanım, bacılarına Gülnarə və Tükəzban (hər ikisi ərddir) Eşqinlə fəxr edirlər.

Eşqinin 18 yaşı 2021-ci ildə tamam olub və əsgərliyə-Vətənə xidmətə çağırılıb. İlk aylar Tərtərdə və Suqovuşanda əlində silah vətən torpağının keşiyində durub. Sonradan zəruri vəziyyətə uyğun olaraq Kəlbəcəre dəyişdirilib.

əhalisi də Nəsim kişiylə gəlib ailəsinə təskinlik, ürək-dirək veriblər. Dəfn mərasimi çox böyük izdihamla keçib. Rayon ictimaiyyəti, "N" hərbi hissənin əsgərləri, el-oba sakinləri ruhu şəhidlik zirvəsinə yüksələn Eşqini kəndin Şəhidlər xiyabanında dəfn etmişlər. Ağstafa



əlaqə yaradıb ki, mənəndən narahat olmayın, yaxşıdır. Bir kişi, anasına Nəsim xanım, bacılarına Gülnarə və Tükəzban (hər ikisi ərddir) Eşqinlə fəxr edirlər.

Eşqinin 18 yaşı 2021-ci ildə tamam olub və əsgərliyə-Vətənə xidmətə çağırılıb. İlk aylar Tərtərdə və Suqovuşanda əlində silah vətən torpağının keşiyində durub. Sonradan zəruri vəziyyətə uyğun olaraq Kəlbəcəre dəyişdirilib.

əhalisi də Nəsim kişiylə gəlib ailəsinə təskinlik, ürək-dirək veriblər. Dəfn mərasimi çox böyük izdihamla keçib. Rayon ictimaiyyəti, "N" hərbi hissənin əsgərləri, el-oba sakinləri ruhu şəhidlik zirvəsinə yüksələn Eşqini kəndin Şəhidlər xiyabanında dəfn etmişlər. Ağstafa



əlaqə yaradıb ki, mənəndən narahat olmayın, yaxşıdır. Bir kişi, anasına Nəsim xanım, bacılarına Gülnarə və Tükəzban (hər ikisi ərddir) Eşqinlə fəxr edirlər.

Eşqinin 18 yaşı 2021-ci ildə tamam olub və əsgərliyə-Vətənə xidmətə çağırılıb. İlk aylar Tərtərdə və Suqovuşanda əlində silah vətən torpağının keşiyində durub. Sonradan zəruri vəziyyətə uyğun olaraq Kəlbəcəre dəyişdirilib.

Q. Qurbanov, I. Əliyev

## "Müəllimlər Günü"ndə şəhid Elvin İmaməliyevin əziz xatirəsi ehtiramla yad edildi



"Müəllimlər Günü"ndə şəhid Elvin İmaməliyevin məzarı doğma Qırıllı kəndində ailə üzvlərinin, Ağstafa Rayon İcra Hakimiyyətinin, RIH yanında İctimai Şüuranın, Rayon Gənclər və İdman İdarəsinin məsul şəxslərinin iştirakı ilə ziyarət olundu, onun məzarı üzərinə

gül dəstələri düzülür və ruhuna dualar oxunur. Şəhidin atası Elvəş İmaməliyev Vətən uğrunda göstərdiyi sücaət, adı və qanı ilə tarixlərə qəhrəmanlıq nümunəsi ilə dastan yazan oğlu ilə qürur duyduğunu söyləyərək, şəhid ailələrinin üzvlərinə gö-

sterilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirdi.

Ağstafanın Qırıllı kəndində dünyaya göz açan Elvin İmaməliyev Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru idi. Vətənə, torpağa olan sonsuz sevgisi onun 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü olaraq döyüşməsinə sövq etdi. Döyüşdə göstərdiyi qəhrəmanlıq dövlət başçımız tərəfindən yüksək qiymətləndirildi və o, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olundu. Şəhidimizin özündən sonra iki oğul övladı yadigar qaldı.

## Şəhid Nazim İsmayılovun doğum günündə xatirəsi anıldı

Tovuz döyüşlərində şəhid olmuş Nazim İsmayılovun doğum günündə əziz xatirəsi yad olundu.


Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyətinin, Ağstafa rayon Gənclər və İdman idarəsinin məsul əməkdaşları, Ağstafa RİH yanında "İctimai Şura"nın üzvləri, şəhid ailələri, məktəb kollektivi və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət etmiş, məzarı önünə gül dəstələri düzülmüş və şəhidin ruhuna dualar oxunmuşdur.

Tədbirdə məktəblilərin ifasında vətən

pərvərlik mövzusunda və şəhidlərə həsr olunmuş şeirlər səsləndirilmişdir.

Daha sonra tədbir iştirakçıları şəhid Nazim İsmayılovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanmış, dərin hüznə başsağlığı vermişlər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolunda geniş bəhs edilmişdir.

Nazim İsmayılov 2020-ci il iyul ayının 16-da Tovuz döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən o, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir.



Söhbət əməyə, zəhmətə verilən medallardan gedir. Bu dövlət təltifi medallar və digər ad-sanlar şəhərimizdəki iki sayılı orta məktəbin fəaliyyəti fonunda pedaqoqların qazandığı uğurların nişanəsidir. Rayon ictimaiyyətinə bu keyfiyyətlər yaxşı məlumdur. Məktəb özünəməxsus ənənələrini getdikcə püxtələşdirir. Buna pedaqoji və şagird kollektivləri rahatlıqla əməl edirlər. Nədir bunlar: əvvəla təlim-tərbiyə və yüksək bilik vermək. Sonra da nizam-intizama

*Təbrik edirik!*

## Medalların sayı artır

ma riayət etmək.

Bunu hamımız belə eşitməmişik, belə görmüşük. Bunun nəticəsidir ki, ildən-ile ali və orta ixtisas məktəblərinə qəbul olunan məzunların sayı artır. Bu yüksək nəticədə məktəbin biologiya müəllimi Mələhət Əfəndiyevanın da böyük əməyi vardır. Bu il "Tərəqqi" medalı ilə mükafatlandırılan müəllimə ilə məktəbdə görüşüb təbrik etdik, ona daha çox uğurlar arzuladıq.

Qeyd edək ki, haqqında ürəklə söhbət açdığımız müəllimə 39 ildir pedaqoji fəaliyyətini bu məktəbdə davam etdirir. Özünün dediyi kimi sevib-seçdiyi ixtisasını şagirdlərə sonsuz həvəslə, yaradıcı formada mənimsətməyə çalışır. Biologiya fənni maraqlı və cəlbədicidir olduğuna görə şagirdlərin böyük əksəriyyəti bunu yaxşı mənimsəyir. Yeri gəlmişkən, bu fənni sevə-sevə tədris edən müəllimə haqqında deyilən gözəl bir fikri demək yerinə düşər. Rayon Təhsil Şöbəsinin metodkabinet müdiri, səmərəli fəaliyyətilə rəğbət qazanan İmran Nəsimov deyir: "O məktəbdə yaxşı müəllimlər çoxdur. Mələhət müəllimə isə öz pedaqoji ustalıqları ilə fərqlənir. Sakit və təmkinliyi ilə yaxşı öyrədəndir..."

Söhbət əsnasında məlum oldu ki, Mələhət

müəllimə ziyalı ailəsində doğulub boya-başa çatıb. Rayonumuzun Sadıxlı kəndində Əfəndiyevləri həm ziyalı kimi, həm də yaxşı nəsil kimi tanıyırlar. Onun ata-anası da müəllim olublar. Hətta anası vaxtında orta məktəbi qızıl medalla qurtarıb. Qardaş və bacılan da bu uğuru qazanıblar. Oğulları Arif və Əfəndi həkimdirlər. Bir sözlə, yaxınları, digər qohumları ali təhsilli iş adamlarıdır. Və bizim çox yaxşı tanıdığımız, rayonda bir çox tikillərin mühəndisi kimi ad çıxaran həyat yoldaşı Cəlal Əfəndiyev də onun həm də ziyalı qohumudur.

Bəli, haqqında söhbət açdığımız təhsil ocağında işləyən müəllimlərin və məktəbin direktoru Vəfa Tağıyevanın qürur hissi keçirməyə haqları vardır. Çünki burada yaxşı ziyalılar, yaxşı pedaqoqlar çalışır. Direktorla söhbətimizin bir məqamını açsaq bəlkə də yerinə düşər. Direktor dedi ki, "Əməkdar müəllim" aləmlərinə bir neçə "Tərəqqi" medalı alanlar da qatılıb. Mələhət müəllimə bu sıraya bu ilki "Müəllimlər Günü"ndə qoşulub. O, buna təmkinli, sadəliyi və dərəcə tələbkarlığı ilə nail olub. Sizə qoşulub onu biz də bir daha təbrik edirik!

**Qəhrəman Qurbanov,  
İbrahim Əliyev**

## Şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirildi



Vətən müharibəsində işğal altında olan torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşmuş şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bu günlər Ağstafada ağacəkmə aksiyası keçirildi.

Aksiyada RİH başçısı Seymur Orucov, rayonun məsul şəxsləri, ictimaiyyət nümayəndələri və gənc könüllülər iştirak etdilər. Aksiya iştirakçıları bu kimi xeyirxah tədbirlərin keçirilməsini şəhidlərimizi heç vaxt unut-

mayacaq kimi qiymətləndirdilər və dərin minnətdarlıqlarını bildirdilər. bütün bunlara görə ölkə rəhbərliyinə



## Təqaüdçü müəllim, fəal ictimaiyyətçi

qiyməti isə onun özündədir. Biz isə onun fəaliyyətindən bəzi qeydləri edə bilərik.

Bəli, söhbət açdığımız müəllim Zəlimxan kənd sakini Mustafayev Rəhim Məhəmməd oğludur. O, 1945-ci ilin 20 sentyabrında anadan olmuşdur.

Rəhim Mustafayev hərbi xidmətdə olarkən fəallığına görə iki dəfə Moskvada dərc edilən "Na voevot postu" qəzetində onun şəkilli və haqqında qısa qeydlər dərc edilmişdir. O, 1969-cu ildə M.F.Axundov adına dillər institutunun rus dili və ədəbiyyat fakültəsinə qəbul olmuşdur. Beş il ərzində mətbuatda çıxış etmiş və institutun həmkarları ittifaqında fəaliyyət göstərmişdir. R. Mustafayev 1979-cu ildə təyinatı üzrə Gədəbəy rayonunun Deyirməndə qənd məktəbində ixtisası üzrə işləmişdir. O, tək dərəcə deməklə kifayətlənməyib məktəbin ictimai işlərində fəaliyyət göstərmişdir. Məsələn, bayramların təntənəli qeyd edilməsində iştirak etib, Xalq şairi Səməd Vurğunun 70 illiyinin qeyd edildiyi vaxt Rəhim müəllim şagirdləri cəlb edib "Vaqif" dramını səhnələşdirib. Bu barədə radio və Gədəbəyde dərc edilən "Tərəqqi" qəzeti işıqlandırılıb. Adı çəkilən qəzetləri o, hələ də saxlayır. Rəhim müəllim öz şagirdlərinə həmişə diqqət və qayğı göstərib.

Rəhim müəllim 1978-ci ildən öz kəndimizdə işə başladı. O yene də ictimai işlərdə fəallıq edir,

kəndin problemlərini həll etməyə çalışır, kənd sakinlərini səfərbər edib problemləri aradan qaldırır. Məsələn kənd arası yolların təmiri, içməli su təchizatı, su arxlarının təmizlənməsi və sairə. O münasib yerlərdə ağac əkməyə xoşlayır. Rəhim müəllim həmişə belə deyir: "Əgər cəmiyyətə xeyir verərəmsə yaşayırıam, əgər ölkəmə, xalqıma bir faydam yoxdursa elə yaşamaq mənə lazım deyil". Soruşanda ki, müəllim, sizi ən çox nə sevindirir? O belə cavab verir: "Kənd sakinlərinin mənə inamı, etibarını, səsimə səs vermələri mənə sevindirir və bu sevinc uzun müddətlidir".

Rəhim müəllimin vaxtilə dərslər dediyi şagirdləri arasında Rusiyada təhsil alanlar da az olmayıb. Daxili qoşunların komandanı, general-leytenant Şahin Məmmədov, mayor Rza Rzayev, iqtisadçı Rizvan Kərimov, iqtisadçı Durdane İbrahimova və başqaları Rusiyanın müxtəlif şəhərlərində təhsil alıblar.

Bəli, 77 yaşlı müəllimimiz barədə qısaca da olsa danışdıq. O hələ də gümrahdır, qıraətli sevir, şeir yazmaqla yanaşı fiziki işlə də məşğul olur. Sözlərində sonuna belə deyir ki: "Hörmətli Rəhim Müəllim, ad gününüzü mübarək! 77-ni qeyd etdik, gün o gün olsun ki, 87 yaşını qeyd edək, bir şərtlə ki, əl işdən soyumasın, ürək arzudan! Həmişə işdə-gücdə, hörmətli müəllimimiz!

**Sakit İsgəndərov**



## Dövlət sərhədində yaralanan hərbiçilərimiz ziyarət olundu

Sentyabr ayında dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təcridatının qarşısını alan zaman yaralanan ağstafalı hərbiçilərimiz RİH başçısı Seymur Orucov, rayonun məsul şəxsləri və ziyalılar tərəfindən ziyarət olundular.

Ziyarət zamanı mərd oğullarımızın ailələrinin qayğı-

lan ilə maraqlanılır və mütəmadi olaraq əlaqə saxlanılır. Ailə üzvləri onlara, övladlarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.

Məlumat üçün qeyd edək ki, Ağstafa rayonundan olan beş nəfər yaralı hərbi qulluqçumuzdan biri-

nin müalicəsi yaşadığı ünvanda, dördünün müalicəsi isə Bakı şəhərində yerləşən tibb müəssisələrindən birində davam etdirilir.

Vətən üçün döyüş meydanında sücaət göstərərək yaralanan qəhrəman hərbiçilərimizin yüksək səviyyədə müalicəsi üçün dövlətimiz tərəfindən bütün zəruri tədbirlər icra olunur.

## Payızlıq səpinə start verildi

Ötən illərin təcrübəsi göstərdi ki, rayonun iqtisadiyyatında mühüm yer tutan kənd təsərrüfatının inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu sahə-

Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzun kəndlərində də payızlıq əkin-səpin işlərinə başlanılmışdır. Keçən təsərrüfat ili kartofçularımız, günəbaxan

mövsümü başlandıqdan bu günə kimi rayon üzrə 9 min hektar sahədə şum qaldırılmışdır. Həmin sahələrin 7000 hektarında buğda, 2000 hektarında arpa əkil-



də çalışanların əməyi heç vaxt hədəf etməmiş, əkil bəxərdikləri torpaqlardan yeterincə gəlir əldə etmişlər.

Artıq bir neçə gündür ki, payız fəslə öz xoş qədəmlərini yurdumza qoymuşdur. Payızlıq əkin-səpin işlərinin gedişi vəziyyətini öyrənmək üçün bu günlər Aqqr İnkişaf Mərkəzinin Bitkiçilik Sektorunun müdiri Çingiz Məmmədovla görüşdük və ondan qəzetimizə bu barədə müsahibə verməyi xahiş etdik. Ç. Məmmədov suallarımızı cavablandıraraq dedi:

yetişdirən əkinçilərimiz üçün uğurlu olmuş sahələrdən bol məhsul əldə etmişlər. 2022-ci il təsərrüfat ilində rayon üzrə 715 hektar sahədə kartof yetişdirilmiş, hər hektardan 315 sentner məhsul tədarük olunmuşdur. Bu da əvvəlki illərdən keyfiyyətdən xeyli çoxdur. Günəbaxan becərən kənd təsərrüfatı işçilərinin də əməyi hədəf etməmiş, 1166 hektar sahənin məhsulu itkisiz yığılmış və hər hektardan 22 sentner məhsul əldə edilmişdir.

Bütün bu nailiyyətlər kənd əməkçilərini daha da ruhlandıraraq, payız

məsi proqnozlaşdırılmışdır. Payızlıq əkin işləri rayonun Dağkəsəmən, Köçəsgər, Tatlı, Qırlı kəndlərində daha keyfiyyətli aparılmış və bu işdə öz imkanlarından səmərəli istifadə olunmuşdur.

Artıq rayonda payızlıq arpa, buğda səpinə start verilmişdir. Bu işin noyabr ayının ortalarına kimi yekunlaşdırılması nəzərdə tutulmuşdur. Əminliklə deyə bilərik ki, taxılçılarımız bu işin də öhdəsindən layiqincə gələcək, gələcək ilin bol məhsulunun təməlini qoyacaqlar.

**İ. Əliyev**

## Ağstafa Regional Mədəniyyət İdarəsində seminar-müşavirə keçirildi



Ağstafa Regional Mədəniyyət İdarəsində seminar-müşavirə keçirildi.

Oktyabrın 7-də Ağstafa Regional Mədəniyyət İdarəsinin reisi Nureddin Mehdiyev iştirakçıları ilə idarənin müəssisələrinin fəaliyyətinə həsr olunmuş seminar-

müşavirə keçirilib. Müşavirədə Ağstafa Regional Mədəniyyət İdarəsinin aparat işçiləri və müəssisə rəhbərləri iştirak edib.

Seminar-müşavirədə iştirak edən və çıxış edən mədəniyyət işçiləri öz fəaliyyətləri barədə seminar iştirakçılarına geniş məlumat ver-

miş, fəaliyyətlərinin daha da təkmilləşdirilməsi üçün təkliflər irəli sürmüşlər. İrəli sürülən təkliflər nəzərə alınmış və Regional Mədəniyyət İdarəsinin reisi Nureddin Mehdiyev mədəniyyət müəssisələrinin rəhbərlərinə tapşırıqlar vermişdir.

## Sərhəd kəndində məktəbə yenidən qədəm qoyan şagirdlərlə görüş keçirildi



sakinləri 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı təcavüzün başladığı dövrdən erməni silahlı birləşmələrinə qarşı mərdliklə mübarizə aparmışdı. Kəndin onlarla sakini erməni terroru nəticəsində şəhidlik zirvəsinə ucalmışdı. Buna baxmayaraq kənd sakinləri bir addım da olsun

geriyə çəkilməmişdir. Köhnəqışlaq kəndində əhalinin yaşayışının təmin olunması, yaşayış infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə dövlət tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Kənddə müasir standartlara uyğun yeni təhsil ocağı inşa olunaraq əhalinin istifadəsinə veril-

mişdir. Kənd sakinlərinin həyat tərzini həmişə rayon rəhbərliyinin diqqət mərkəzində olmuş və bu ənənə bu gün də davam etməkdədir.

Bu günlər Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonda Ermənistanla həmsərhəd olan Köhnə-

qışlaq kənd orta məktəbində məktəbə yenidən qədəm qoymuş uşaqlarla görüş keçirilmişdir. Görüşdə 1-ci sinif şagirdlərinə Gənclər və İdman İdarəsi tərəfindən çanta və dərslik ləvazimatları hədiyyə olunmuşdur.



## Şəhidlərimizin xatirəsinə ehsan mərasimi təşkil olundu

Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə təşkil olunan ehsan mərasimində şüaranın, RIH başçısı aparatının məsul şəxsləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbirdə ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ruhlarına dualar oxunub.

İctimai Şuranın sədr müavini Teymur Əliyev, başçının müavini Lalə Eyyubova və digər nümayəndələri



ndən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından bəhs edib, bu istiqamətdə Ağstafada həyata keçirilən tədbirlərdən söz açıb. Şəhidlərimizin ailə üzvləri dövlətimizin qayğısını hər zaman hiss etdiklərini bildirib, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndiriblər.

## "Sağlam bədəndə sağlam ruh" devizi altında yarış keçirildi



Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təşkilatçılığı ilə "Sağlam bədəndə sağlam ruh" devizi altında idmanın kross və gimnastika növləri üzrə sentyabr ayının sonunda Rayon Gənclər və İdman İdarəsi və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə şəhər stadionunda keçirildi.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keç-

miş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra yarışın rəsmi açılış mərhələsi açıq elan edildi.

Yarışın rəsmi açılış mərasimində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşı Etibar Hacıyev, Ağstafa Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsməliyev çıxış edərək yarışın keçirilməsində əsas məqsədin Gənclər arasında sağlam həyat tər-



zinin və idmanın təbliği, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi, daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmətə həvəsləndirilməsi olduğunu qeyd etdilər.

Yarışın müvafiq fiziki hazırlığı olan 20-25 yaş arası gənclər iştirak edib. Ümumilikdə 31 gənc müəyyən olunmuş marşrut üzrə 3000 metr məsafəyə kross qaçışı və turnik hərəkətləri üzrə öz güclərini sınaqlı. Yarış zamanı Ağstafa rayon Gənclər və İdman idarəsinin nəzdində fə-

aliyyət göstərən UGİM-in idman bölmələrinin nümunəvi çıxışları da olmuşdur. Yekunda qızgın keçən mübarizənin qalibləri bəlli olmuş, Şirxa Aslanov 1-ci yərə, Rəyaf Məmmədli 2-ci yərə, İbrahim Rəhimli 3-cü yərə layiq görülmüşdür. 3000 metr məsafəyə kross qaçışında Rəhman Qurbanov 1-ci yərə, Oqtay Kərimov 2-ci yərə, Nicat Qocayev 3-cü yərə çıxmışdır.

Yarışın sonunda qaliblər diplom və hədiyyələr ilə təltif olunmuşlar.



şəbbülə həm əgərlərimizin dövlətimiz tərəfindən asudə vaxtlarının keçirilməsi üçün yaradılmış yüksək şəraitə tövə, həm də yeniyetmə və gənclər arasında yüksək vətənpərvərlik ruhunun aşılanmasına təkan vermiş oluruq. Aksiyanın ilk günündə xeyli sayda kitabın toplanması, ağstafalıların hər zaman kimi əgərlərimizin yanında olması əks olunub. İştirakçılar onlar üçün bu cür

## "Hərəyə bir kitab" aksiyasına start verildi

Rayon Mərkəzi Kitabxanasında sentyabr ayının 17-nə kimi davam edən aksiyanın başlanması münasibəti ilə keçirilən tədbirdə Ağstafa RIH başçısı aparatının məsul şəxsləri, İctimai Şuranın üzvləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İctimai Şuranın sədr müavini Teymur Əliyev aksiyanın keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, əsas məqsəd hər bir ağstafalı bir kitab təqdim etməklə aksiyaya cəlb etmək və toplanan müxtəlif məzmunlu kitabları gecəgündüz Müzəffər Ordumu-



zun sıralarında Vətənin keşiyində duran hərbi hissələrdəki əgərlərimizə ərnağan etməkdən ibarətdir. Qeyd olunub ki, bu cür nəticə

aksiyaya qatılmağın qürurverici hiss olduğunu ifadə edərək hər kəsi dəstəyə çağırıb.

## Kommunikasiya menecerinin fəaliyyəti ilə əlaqədar işçi qrupunun görüşü keçirildi



Ağstafa Regional Mədəniyyət İdarəsinin tədbir və layihələrinin mediada işıqlandırılmasını, idarənin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsini,

eləcə də sosial media fəaliyyətinin təşkilinin təmin edilməsi məqsədilə idarənin kommunikasiya meneceri Leyla Bayramova işçi qrupu ilə görüş keçirib. Görüşdə müzakirə edilən məsələ ilə əlaqədar irəli sürülən təklif-

lər geniş müzakirə olundu. Görüşdə qeyd olunmuşdur ki, idarənin gördüyü işlər mütəmadi olaraq ictimaiyyətə çatdırılmalı, qaldırılan problemlərin həll edilməsi üçün ardıcıl tədbirlər görülməlidir.

## Yol hərəkəti qaydalarına riayət olunmalıdır



Bu günlər Ağstafa şəhər H. Arif adına Uşaq Musiqi Məktəbində "Yol hərəkəti qaydalarına riayət edək" başlıqlı tədbir keçirilmişdir. Tədbirdə yol hərəkəti qaydalarına riayət olunması barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, yol hərəkəti

qaydalarına riayət olunması hamı üçün qanundur. Çünki həyatımızın elə bir günü yoxdur ki, yollarda təhlükəli nəqliyyat hadisəsi baş verməsin. Bu işdə təkca sürücülər deyil, piyadalar da yol hərəkəti qaydalarına pozur və nəticədə ağır yol nəqliyyat hadisəsi baş verir.

Hər bir kəs kimliyindən asılı olmayaraq hərəkət qaydalarına əməl etməli, öz həyatlarını təhlükə qarşısında qoymamalıdır. Bu hamı üçün qanundur və bu qanuna sözsüz riayət edilməlidir.

## Tənqid nəticəsini göstərdi, yollar təmir olundu



"Ağstafa" qəzetinin bu ilin fevral ayında dərc olunan sayında "Yolları kim təmir edəcək?" başlığı altında dərc olunan tənqidi məqalədə 20 Yanvar küçəsi ilə Heydər Əliyev prospektini birləşdirən Süleyman Tatliyev adına olan küçədə yolun bərpa vəziyyətində olması qeyd edilmiş və bununla əlaqədar aidiyyəti təşkilatların rəhbərlərinin bu tənqiddən nəticə çıxartması xahiş edilmişdir. Tənqidi məqalə ilə əlaqədar şəhər icra məmurlarından Yusif Nəsimov redaksiyamızda olmuş və bildirmişdir ki, məqalədə göstərilən faktlar həqiqətə uyğundur və həmin yol təmir olunmalıdır. Bu məsələ nümayəndəliyin iş planında nəzər-

də tutulmuş və yaxın vaxtlarda həmin yolda və eləcə də şəhərimizin digər yollarında təmir işlərinin aparılması planlaşdırılmışdır.

Bəli, həmin vaxt gəlib çatdı. Bu günlər məqalədə göstərilən Süleyman Tatliyev küçəsində və eləcə də həmin küçənin yaxınlığındakı yollarda təmir işlərinə başlanıldı. Çox qısa bir vaxtda təmir işləri yekunlaşdırıldı və yollara asfalt örtük salındı.

Redaksiyamızın əməkdaşları bu xeyirxah işlə əlaqədar qeyd olunan küçələrin sakinləri ilə görüşmüş və onlarla söhbət aparmışlar. Küçə sakinləri görülən bu xeyirxah işdən çox razı qaldıqlarını bildirmişlər. Küçə sakinləri bu məqsədyönlü işə görə rayon rəhbərliyinə və eləcə də şəhər icra nümayəndəsinə və şəhər bələdiyyəsinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

BAŞ REDAKTOR:

İBRAHİM ƏLİYEV

Həmtəsisçi:

"Ağstafa" qəzetinin jurnalist kollektivi

Şəhadətnamə № 308

Redaksiya heyəti

L.Eyyubova, İ.Sofuyev, M.Zeynalov, İ.Əliyev, S.Qaratorpaq, G.Kərimov, A.Tağızadə, F.Heydərlil, Q.Qurbanov, A.Əlixanov

Qəzet redaksiyasının kompyuter mərkəzində yığılmış, səhifələnməmiş və "Mətbuat firması" mətbəəsində çap olunmuşdur.

Ünvan:  
Ağstafa şəhəri,  
Heydər Əliyev pros. - 10  
Tel: 5-14-56  
mob: (050) 344-26-20  
Tiraj: 1000